



Gndz smaylov: " lkd cryan edn hazrk dindarlama prosesinin azrbaycanl " kimliyinin itirilmsin sbb olaca

Dini Qrumlarla zr Dvlt Komitsi sdrinin mavini: Yarciddi-yarzarafat bel bir fikir formalab ki,
.Azrbaycanda dindarlarn say artdqca, sanki azrbaycanllarn say azalr

Arannews- Azrbaycan Respublikas Daxili Ir Nazirliyinin Mtkkil Cinaytkarlqla Mbariz darsi qvvlrinin Nardaran qsbsind evld axtarlarn aparlmas
.zr mliyyat davam edir
hafta.az bildirir ki, Nardaran asaqqlar urasnn sdri Natiq Krimov jurnalistlr il msahibd qsbd vziyytin grgin olaraq qalmaqda davam etdiyini
bildirib v deyib: Daxil Ir Nazirliyinin Mtkkil Cinaytkarlqla Mbariz darsi qvvlri 26 noyabr tarixindn bri tqribn hr gn mxtlif ittihamlarla, qanunsuz
olaraq silah v narkotik maddirlrin saxlanmas ilmbariz ad altnda, mliyyatlar hyata keirirlr ki, sas mqsd mxaliflrin fiziki kild sradan xarimasdr.
Natiq Krimov hminin, hr gn 2-3 nardaranlnn hbs edildiyini qeyd edrk, deyib: Xsusি Tyinatl Qvvlrin 26 noyabrda knd girmsindn bri 70- yaxn knd
.sakini saxlanlb. ndiy kimi onlarn 30-nun taleyi il bal he bir mlumat ld etmk mmkn olmayb
tn bir ay rzind Nardaran sakinlrin tzyiq gstrmk mqsdil knd elektrik enerjisi , qaz v su verilmsi dayandrlb. Hminin, dvlt idarsind alan 7 knd sakini
.idn xardlb. Xatrlatmaq lazmdr ki, Nardaran sakinlrin 95%-i isizdir. Knd halisinin sadc 5%-i gllk il muldur
.Hminin, Lnkran v Astara hrlrind d bzi dindarlar hbs edilib
Ekspertlr vziyytin bu kild davam etmsini qeyri-mmkn hesab edirlr. Xsusি il d Nardaranda hyata keiriln mliyyat zaman bir ne nfrin hyatn itirimsi
.region v dnya sviyysind byk rezonans dourub
Ik daxilind d bir sra siyasi v ictimai fallar, ziyal ksim v dindarlar yaranm vziyyt etiraz edrk, 26 noyabr hadislii il laqdar hbs edilnlrin azadla
.buraxilmasn tlb edibl
Azrbaycanda dindarlarn xsusi il d Nardaran sakinlrin hbs edilmsi prosesinin davam etmsin rmn, hl d ba vernlrin sbblri il bal dvlt trfindn rsmi
aqlama verilmir. Amma, Dini Qrumlarla zr Dvlt Komitsi sdrinin mavini Gndz smaylov "Teleqraf" informasiya portalna verdiyi msahibd lkd cryan
edn hazrk dindarlama prosesinin azrbaycanl kimliyinin itirilmsin sbb olduunu deyib. O, hminin deyib: Yarciddi-yarzarafat bel bir fikir formalab
.ki, Azrbaycanda dindarlarn say artdqca, sanki azrbaycanllarn say azal
Bellikl demk olar ki, Nardaranda ba vern ac hadislii v dindarlara qar tzyiqlrin artmasnn arxasnda, rsmi dairld formalaa dindarlar arasnda milli
kimliyin ziflmsi dncsi dayanr. Amma, aydn msldir ki, bel bir dnc lk vtndalarna qar zorakln saslandrlmasna kifayt etmir v bunun n bhan d ola
.bilmz